

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti**

«Təsdiq edirəm»  
Tədrisin təşkili və təlim texnologiyaları üzrə  
prorektor vəzifəsini icra edən

  
dos.Z.I.Məmmədov  
07 fevral 2025-ci il

**Fənn sillabusu**

**İxtisas:** 050707-Şərabçılıq  
**Fakültə:** Aqrar və mühəndislik  
**Kafedra:** Texnologiya və texniki elmlər

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** S/f(Şərabın texnologiyası-1)

**Kodu:** IPF-B09.1

**Tədris ili:** II (2024-2025) Semestr: IV

**Tədris yükü:** cəmi: 90 saat. Auditoriya saati -75 (45 saat müəhazirə, 30 saat laboratoriya)

**Tədris forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 8 kredit

**Auditoriya N:**

**Saat:**

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** Nəzərova Nigar,a.ü.f.d., dos.

**Məsləhət günləri və saati:** I gün saat 11<sup>20</sup>

**E-mail ünvanı:** Nnigar00 @ mail.ru

**Kafedranın ünvanı:** Lənkəran ş., Füzuli küç.,170-a

**III.Tövsiyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:**

**Əsas**

1.Əhmədov Ə.İ. Şərabın kimyası.. Bakı-Elm- 2010, 472 səh.

2.Əhmədov Ə.İ., Musayev N.X. Ərzaq mallarının ekspertizası, "Çaşıoğlu", Bakı-2005, 568 səh.

3.Əliyev S.Ə., Babayev M.Ş. Şərab kimyası. Bakı, "Maarif", 1983, 276 səh.

4.Fətəliyev H.K. Alkoqollu içkilərin texnologiyası. Bakı, 2007, 516 səh.

5.Fətəliyev H.K., Osmanov V.İ., Məmmədov F.Y. Şərabın kimyası. Gəncə, 1984, 64 səh.

6.Fətəliyev H.K., Mikayılov V. Tünd şərabların texnologiyası. Bakı, "Elm", 2007, 172 səh.

7. Fətəliyev H.K. Şərabın texnologiyası. Bakı, 2011, 586 səh.

8.İbrahimov N.A. Azərbaycan şərablarının texnologiyası. Bakı, 1998, 320 səh.

**Əlavə**

9.Pənahov T.M., Səlimov V.S. Azərbaycanın aborigen və introduksiya olunmuş üzüm sortları. Bakı, MBMR, 2008, 256 səh.

10.Şərifov F.H. Azərbaycan üzümü. Bakı, 2005-224 səh.

11.Кишковский З.Н. Технология вина. М., 1984, 504 стр.

12.Кишковский З.Н., Скурихин И.М. Химия вина. М., Агропромиздат, 1988, 254 стр.

13. Яровенко В.Л. и др. Технология спирта. М., 1999– 464 стр.  
14. Hişil Yaşar. Enstrümental qida analizi. Barnova, Izmir, 2004 – 141 s.

**IV. Prekvizitlər:** Fənnin tdrisi üçün öncədən "Üzümün emal texnologiyası" fənnin tdrisi vacibdir.

**V. Korekvizitlər:** Bu fənnin tdrisi ilə eyni vaxtda başqa fənlərin də tdris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Şərabçılığın texnologiyası anlayışı və onun mahiyyəti, emal zamanı şərab qablarından istifadə, üzüm şirəsinin alınması texnologiyası, üzüm şirəsinin qıvcırdılması, üzüm şərabının təsnifatı, şərabın dequstasiyası, saxlanması və işlənməsi, şərabın keyfiyyətinin yaxşılaşdırılması tədbirləri, eqlizasiya və kupaj, şərabın xəstəlikləri haqqında bilikləri tələbələrə izah etmək. Tələbələr bu kursu mənimsəməklə üzüm bağı sahələrinin artırılması ilə əlaqədar olaraq üzümdən daha çox miqdarda hazırlanacaq şərabların keyfiyyətinin yaxşılaşdırılması haqqında biliklər əldə edəcəklər.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 30 bal kollokviuma görə, 20 bal seminar və ya laboratoriya dərslərində fəaliyyətinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərinləndən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilir;
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırə bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tdris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

**Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)**

91 – 100 bal	əla	A
--------------	-----	---

81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	Yaxşı	C
61 – 70 bal	Kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməyəcək.  
X. Təqvim mövzu planı: *Mühazirə 45 saat, laboratoriya məşğələsi 30 saat, Cəmi 75 saat*

N	Keçirilən mövzuların adı və məzmunu	Saat	Tarix
1	2	3	4
1	<b>Mövzu.</b> Giriş. Fənnin məqsədi və vəzifələri. Azərbaycanda şərabçılıq <b>Plan:</b> 1. Giriş.Fənnin məqsədi və vəzifələri 2. Azərbaycanda şərabçılığın inkişaf tarixi <b>Mənbə:</b> [ 1,3,5,7]	2	
2	<b>Mövzu.</b> Üzüm şərabçılıq sənayesi üçün xammaldır <b>Plan:</b> 1.Salxımın quruluşu və tərkibi 2.Üzümün keyfiyyətini müəyyən edən amillər	2	
3	<b>Mövzu.</b> Üzümün yetişməsi, yığım üsulları və emal müəssisələrinə qəbulu <b>Plan:</b> 1.Üzümün yetişməsi və bu zaman baş verən proseslər 2.Üzüm yığım üsulları 3.Üzümün emal müəssisələrinə qəbulu <b>Mənbə:</b> [ 1,3,12,13]	2	
4	<b>Mövzu.</b> Şərab üçün istehsalat binaları və texnoloji qablar <b>Plan:</b> 1.Şərab zavodlarının tipləri 2.İstehsalat binaları 3.Şərabçılıqda istifadə edilən texnoloji qablar <b>Mənbə:</b> [ 1,3,9,13,19]	2	
5	<b>Mövzu.</b> Şərabçılıqda istifadə edilən avadanlıqlar <b>Plan:</b> 1.Əzicilər və sızdırıcılar 2.Preslər və filtrasiya aparatları <b>Mənbə:</b> [1,3,9,13,19]	2	
6	<b>Mövzu.</b> Şərabın əhəmiyyəti, tərkibi və təsnifatı <b>Plan:</b> 1.Şərabın qida və müalicəvi xüsusiyyətləri 2.Üzüm şərablarının tərkibi 3. Üzüm şərablarının təsnifatı <b>Mənbə:</b> [1,3,9,13,19]	2	

7	<b>Mövzu.</b> Şərabın yetişdirilməsi <b>Plan:</b> 1. Spirt qıçqırması 2. Qıçqırma prosesində emələ gələn ikinci və köməkçi məhsullar 3. Özbaşına və təmiz qıçqırma 4. Təmiz maya kulturaları <b>Mənbə:</b> [ 1,3,9,13,19]	2	
8	<b>Mövzu.</b> Şərabın inkişaf mərhələləri <b>Plan:</b> 1. Şərabın emələ gəlməsi 2. Şərabın formalaşması <b>Mənbə:</b> [ 1,3,4,5,19,20]	2	
9	<b>Mövzu.</b> Şərabın yetişməsi, köhnəlməsi və puç olması <b>Plan:</b> 1. Şərabın yetişməsi 2. Şərabın köhnəlməsi 3. Şərabın puç olması <b>Mənbə:</b> [ 1,3,4,5,19,20]	2	
10	<b>Mövzu.</b> Şərabə edilən qulluq işləri <b>Plan:</b> 1. Şərabın başının doldurulması 2. Şərabın bir qabdan digər qaba köçürülməsi <b>Mənbə:</b> [3,4,9,11,15,17 ]	2	
11	<b>Mövzu.</b> Şərabın duruldulması və sabitləşdirilməsi <b>Plan:</b> 1. Şərabı durultmağın texnoloji üsulları 2. Şərabın süzülməsi 3. Süzücü materiallar 4. Süzgeç maşınların quruluşu və iş prinsipi <b>Mənbə:</b> [ 9,11,15,17]	2	
12	<b>Mövzu.</b> Şərabın termiki işlənməsi. Şərabın elektrik cərəyanı və müxtəlif şüalarla işlənməsi <b>Plan:</b> 1. Şərabın soyuqla işlənməsi 2. Şərabın isti ilə işlənməsi 3. Şərabın elektrik cərəyanı ilə işlənməsi 4. Şərabın müxtəlif şüalarla işlənməsi <b>Mənbə:</b> [ 9,11,15,17]	2	
13	<b>Mövzu.</b> Şərabın fiziki-kimyəvi üsullarla emalı <b>Plan:</b> 1. Şərabın üzvi maddələrlə yapışqanlaşması 2. Şərabın mineral maddələrlə işlənməsi <b>Mənbə:</b> [ 9,11,15,17]	2	
14	<b>Mövzu.</b> Şərabın biokimyəvi və kimyəvi üsullarla emalı <b>Plan:</b>	2	

	<p>1. Biokimyəvi üsulla (ferment pereperatları ilə işləmə) emal qaydaları</p> <p>2. Kimyəvi üsulla işləməklə şərəbin durulması</p> <p>3. Şərab istehsalında işlədilən texnoloji sxemlər</p> <p><b>Mənbə:</b> [ 9,11,15,17 ]</p>		
15	<p><b>Mövzu.</b> Şərəblərin eqlizasiyası və kupaj olunması</p> <p><b>Plan:</b></p> <p>1. Eqlizasiya üsulu</p> <p>2. Kupaj üsulu</p> <p><b>Mənbə:</b> [ 3,7,17,20 ]</p>	2	
16	<p><b>Mövzu.</b> Şərəbin taralara qablaşdırılması</p> <p><b>Plan:</b></p> <p>1. Şərəbçilikdə istifadə olunan butulkalar</p> <p>2. Butulkaların yuyulması və yoxlanılması</p> <p><b>Mənbə:</b> [ 3,7,17,20 ]</p>	2	
17	<p><b>Mövzu.</b> Şərəbin butulkalara doldurulması</p> <p><b>Plan:</b></p> <p>1. Doldurucu avtomatlar</p> <p>2. Şərəbin isti və soyuq doldurulması</p> <p><b>Mənbə:</b> [ 3,7,17,20 ]</p>	2	
18	<p><b>Mövzu.</b> Şərəbin şüşə taralara qablaşdırılması</p> <p><b>Plan:</b></p> <p>1. Şüşə taralar üçün istifadə olunan tıxaclar</p> <p>2. Şüşə taraların qapaqlarının bağlanması</p> <p><b>Mənbə:</b> [ 3,7,17,20 ]</p>	2	
19	<p><b>Mövzu.</b> Şüşə taraların etiketlenməsi. Butulkaların yoxlanılması</p> <p><b>Plan:</b></p> <p>1. Şüşə taraların etiketlenməsi</p> <p>2. Butulkaların yoxlanılması</p> <p><b>Mənbə:</b> [ 3,7,17,20 ]</p>	2	
20	<p><b>Mövzu.</b> Şərəbin şüşə taralarda yetişdirilməsi və qablaşdırılması</p> <p><b>Plan:</b></p> <p>1. Şərəbin şüşə taralarda saxlanaraq yetişdirilməsi</p> <p>2. Hazır butulkaların qablaşdırılması</p> <p><b>Mənbə:</b> [ 3,7,17,20 ]</p>	2	
21	<p><b>Mövzu.</b> Şərəblərin dequstasiyası</p> <p><b>Plan:</b></p> <p>1. Şərəbin dequstasiyası</p> <p>2. Dequstasiyanın aparılma qaydaları</p> <p><b>Mənbə:</b> [ 3,7,17,20 ]</p>	2	
22	<p><b>Mövzu.</b> Şərəblərin qiymətləndirilməsi və istifadə qaydaları</p> <p><b>Plan:</b></p> <p>1. 10 bal sistemi ilə qiymətləndirmə</p> <p>2. Şərəblərin digər qiymətləndirmə sistemləri</p> <p><b>Mənbə:</b> [ 3,7,17,20 ]</p>	2	

23	<b>Mövzu.</b> Şərabçılıqda istifadə olunan qədəhlər və şərabın istifadə olunma mədəniyyəti <b>Plan:</b> 1.Şərabçılıqda istifadə olunan qədəhlər 2.Şərabın istifadə olunma mədəniyyəti <b>Mənbə:</b> [1,3,5,6]	1	
		45	
	Cəmi: 45 saat	<b>Saat</b>	<b>Tarix</b>
	<b>Laboratoriya mövzuları</b>		
1	Xammal zonasında becərilən müxtəlif üzüm sortlarının texniki yetişmə müddətindən və ilkin emal zavodunun gözlənilən gücündən asılı olaraq üzüm emalı qrafikinə tərtib edilməsi	2	
2	Üzümün yetişməsinə nəzarət etdikdə və texniki emala xammal qəbul olunduqda tərtib olunan sənədlərlə tanışlıq	2	
3	Üzümdən şirə alınmasının texnologiyası	2	
4	Üzümün emalı və şirənin alınması üçün əsas avadanlıqlar	2	
5	Üzüm emalı, şərab materialları və şərablar üzərində texnoloji prosesləri aparmaq üçün lazım olan əsas avadanlıqların hesablanması	2	
6	Şərab materiallarını və şərabları saxlayıb yetişdirmək üçün texnoloji proseslər aparmaq məqsədilə qabların hesablanması (qabların ölçülməsi, qabların texniki vəziyyəti, qabların və butulkaların dövr edilməsi)	2	
7	Ağ və qırmızı natural şərabların texnologiyası. Üzümün emalında ilkin məhsul hesablamaları	2	
8	Turş şərab materialları hazırladıqda məhsul hesablamaları	2	
9	Qıcqırma prosesinə nəzarət edildikdə və şərab materialları maya çöküntüsündən ayrıldıqda sənədləşdirmə (tərtib olunam sənədlər)	2	
10	Şərabın kupajı və onun hesablanması	2	
11	Stasionar qablara doldurulmuş şərab məhsullarının pasportlarının yazılması	2	
12	Natural şərabların orqonoleptiki qiymətləndirilməsi	2	
13	Tündləşdirilmiş şərabların texnologiyası. Sənədləşdirmə və hesabatlar	2	
14	Şərab məhsullarının uçotu	2	
15	Şərabların bulanmalara davamlı olmasının təyini	2	
	Cəmi:45 saat	30	

#### **XI. Fənn üzrə tələblər, tapşırıqlar:**

Bu fənni bitirdikdən sonra tələbə şərabın kimyəvi tərkibi, şərabın hazırlanması zamanı baş verən proseslər, konyakların kimyası, xammal və onun emalından alınan məhsulların analizi üsullarının öyrənilməsi barəsində məlumatlara yiyələnəlməlidir.

#### **XII. Fənn üzrə təlimin nəticələri:**

- Üzümün keyfiyyətini müəyyən edən amillər
- Üzümün emal müəssisələrinə qəbulu qaydaları
- Şərabın qida və müalicəvi xüsusiyyətləri
- Şərabın formalaşmasının öyrənilməsi
- Şərabın işlənmə qaydaları

#### **XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

#### **XIV. Kollektiv sualları:**

##### **I kollektiv**

1. Fənnin məqsədi və vəzifələri
2. Azərbaycanda şərabçılığın inkişaf tarixi
3. Salxımın quruluşu və tərkibi
4. Üzümün keyfiyyətini müəyyən edən amillər
5. Üzümün yetişməsi və bu zaman baş verən proseslər
6. Üzüm yığımı üsulları
7. Üzümün emal müəssisələrinə qəbulu
8. Şərab zavodlarının tipləri
9. İstehsalat binaları
10. Şərabçılıqda istifadə edilən texnoloji qablar
11. Əzicilər və sızdırıcılar
12. Preslər və filtrasiya aparatları
13. Şərabın qida və müalicəvi xüsusiyyətləri
14. Üzüm şərablarının tərkibi
15. Üzüm şərablarının təsnifatı

##### **II kollektiv**

1. Qıçırma prosesində əmələ gələn ikinci və köməkçi məhsullar
2. Şərabın əmələ gəlməsi
3. Şərabın formalaşması
4. Şərabın köhnəlməsi
5. Şərabın başının doldurulması
6. Şərabın bir qabdan digər qaba köçürülməsi
7. Şərabın süzülməsi
8. Süzücü materiallar
9. Şərabın soyuqla işlənməsi
10. Şərabın isti ilə işlənməsi
11. Şərabın üzvi maddələrlə yapışqanlaşması
12. Şərabın mineral maddələrlə işlənməsi
13. Biokimyəvi üsulla (ferment pereperatları ilə işləmə) emal qaydaları
14. Kimyəvi üsulla işləməklə şərabın durulması
15. Eqlizasiya və kupaj üsulu

#### **XV. İmtahan sualları:**

##### **I-blok**

1. Fənnin məqsədi və vəzifələri

2. Azərbaycanca şərabçılığın inkişaf tarixi
3. Salxımın quruluşu və tərkibi
4. Üzümün keyfiyyətini müəyyən edən amillər
5. Üzümün yetişməsi və bu zaman baş verən proseslər
6. Üzüm yığımı üsulları
7. Üzümün emal müəssisələrinə qəbulu

### II-blok

8. Şərab zavodlarının tipləri
9. İstehsalat binaları
10. Şərabçılıqda istifadə edilən texnoloji qablar
11. Əzicilər və sızdırıcılar
12. Preslər və filtrasiya aparatları
13. Şərabın qida və müalicəvi xüsusiyyətləri
14. Üzüm şərablarının tərkibi
15. Üzüm şərablarının təsnifatı
16. Spirt qıçqırması
17. Qıçqırma prosesində əmələ gələn ikinci və köməkçi məhsullar
18. Özbaşına və təmiz qıçqırma
19. Təmiz maya kulturaları
20. Şərabın əmələ gəlməsi
21. Şərabın formalaşması
22. Şərabın yetişməsi
23. Şərabın köhnəlməsi
24. Şərabın puç olması
25. Şərabın başının doldurulması
26. Şərabın bir qabdan digər qaba köçürülməsi
27. Şərabı durultmağın texnoloji üsulları
28. Şərabın süzülməsi
29. Süzücü materiallar
30. Süzgəc maşınların quruluşu və iş prinsipi

### III- blok

31. Şərabın soyuqla işlənməsi
32. Şərabın isti ilə işlənməsi
33. Şərabın elektrik cərəyanı ilə işlənməsi
34. Şərabın müxtəlif şüalarla işlənməsi
35. Şərabın üzvi maddələrlə yapışqanlaması
36. Şərabın mineral maddələrlə işləməsi
37. Biokimyəvi üsulla (ferment pereperatları ilə işləmə) emal qaydaları
38. Kimyəvi üsulla işləməklə şərabın duruldukları
39. Şərab istehsalında işlədilən texnoloji sxemlər
40. Eqlizasiya üsulu
41. Kupaj üsulu

### IV-blok

42. Şərabçılıqda istifadə olunan butulkalar.
43. Butulkaların yuyulması və yoxlanılması
44. Doldurucu avtomatlar
45. Şərabın isti və soyuq doldurulması
46. Şüşə taralar üçün istifadə olunan tıxaclar
47. Şüşə taraların qapaqlarının bağlanması
48. Şüşə taraların etiketlenməsi
49. Şərabın şüşə taralarda saxlanaraq yetişdirilməsi
50. Hazır butulkaların qablaşdırılması

## V-blok

51. Şərabın dequstasiyası
52. Dequstasiyanın aparılma qaydaları
53. 10 bal sistemi ilə qiymətləndirmə
54. Şərabların digər qiymətləndirmə sistemləri
55. Şərabçılıqda istifadə olunan qədəhlər
56. Şərabın istifadə olunma mədəniyyəti

«Texnologiya və texniki elmlər» kafedrasının 07.02.2025-ci il tarixli iclasında 06 sayılı protokolla təsdiq olunmuşdur.

Fənn müəllimi:



dos.N.H.Nəzərova

Kafedra müdiri:



dos.R.F.Əliyev